

Sevinc Tofiq qızı Kərimova⁵³

SADƏ CÜMLƏ STRUKTURLU SİNTAKTİK FRAZEOLOJİ KONSTRUKSIYALAR

Sintaktik frazeoloji konstruksiyaların ənənəvi cümlələrdə olduğu kimi cütterkibli və təktərkibli cümlə quruluşlu tiplərini də izləyə bilirik. Cütterkibli sintaktik frazeoloji konstruksiyalarda mübtədə ilə xəbər anlayışları nisbi xarakter daşıyır. Onlar ənənəvi mübtədə və xəbər kimi qiymətləndirilə bilməz, çünki qeyd olunduğu kimi, bu dil vahidləri sabit quruluşa malikdir, onlar ya bütöv bir cümlə şəklində çıxış edir, ya səda cümlənin müəyyən bir üzvü olur, yaxud da mürəkkəb cümləni təşkil edən komponentlərdən biri olur. Məsələn:

Mən ağər o Bayramın rejissorluğunda bir oyun oynasam, məndən köpək oğlu adam yoxdur [4, s. 202].

Sən olasan bircə balovun canı, yoldaş Əmrulla, bulvarın şalvar həm qafiyədir, ya yox [4, s. 309].

Birinci nümunə vulqarizmlərə daxildir, sintaktik frazeoloji konstruksiyalar arasında vulqarlara da rast gəlinir. İkinci nümunə isə andvermə bildirir. "Sən olasan" konstruksiyanın daimi komponentidir. Dəyişən komponent isə and verilən insanın, müqəddəs varlığın adı ilə bağlı olur.

Cütterkibli sintaktik frazeoloji konstruksiyalardan mübtədəsi buraxılmış, lakin bərpası asanlıqla mümkün olan cümlə tipləri də vardır:

Mən bu kahanı bir bayquş yuvasına çevirməsəm, atamın qızı deyiləm... [4, s. 217].

Rəhmətliyin oğlu, bilmirəm nə qoyub, nə axtarırsan [14, s. 116].

Doğrudur, I nümunədə əvəzliklərdən I şəxsin təki işlənmişdir. Gördüyüümüz kimi, sintaktik frazeoloji konstruksiyaların öz tərkibində heç bir əvəzlik işlənməmişdir. Nümunədəki sintaktik frazeoloji konstruksiyalar dilimizdə şəxs əvəzliklərinin iştirakı olmadan mövcud olur və daha çox "atamın qızı deyiləm", "nə qoyub, nə axtarırsan" // "nəyi qoyub, nəyi axtarırsan" şəklində işlənir.

Sintaktik frazeoloji konstruksiyaları təşkil edən komponentlər canlı, yəni bu gün mövcud olan, produktiv qaydada deyil, frazeolojiləşmiş modellər əsasında birləşir. Bu səbəbdən də sintaktik frazeoloji konstruksiyaların quruluş və eyni zamanda cümlə üzvlərinin iştirakına görə təsnifində çətinliklər ortaya çıxaraq şərtlik yaradır. Cütterkibli sintaktik frazeoloji konstruksiyaları xəbərin (şərti xəbərin) ifadə vasitəsinə görə də təsnif etmək olar.

1. Cütterkibli ismi xəbərli sintaktik frazeoloji konstruksiyalar.

Bu tip konstruksiyalar sabitləşərək daha çox şifahi nitqlə bağlı olur. Məsələn:

Bu yaxşı, nə üçün bəs arvadlar, özi də təkcə ərsizlər? [4, s. 148]

Nə üçdə alacağım var, nə beşdə verəcəyim. [5, s. 151]

Birinci nümunədə sintaktik frazeoloji konstruksiya cümlə daxilində ara cümlə funksiyası daşıyır, xəbərlik şəkilçisi ixtisar olunmuş şəkildə formallaşmış dildə daşlaşmışdır. İkinci nümunədə isə ikihissəli olduğundan, ikinci tərəfdə xəbər ixtisar olunmuşdur, onu da qeyd edək ellipsis hadisəsi sintaktik frazeoloji konstruksiyalarda çox müşahidə olunan haldır.

1. Feili xəbərli cütterkibli sintaktik frazeoloji konstruksiyalar. Sintaktik frazeoloji konstruksiyaların bu tipi də dildə funksional baxımdan fəal işlənməklə xalq danışq dilində və məişət üslubunda tez-tez işlədir. Daha çox emosionallıq ifadə edir. Məsələn:

A kişi, sən bir səsini kəs, qoy görək kişinin qızı nə deyir də [4, s. 75].

Mirab köpək oğlu su buraxmadı ki, buraxmadı [4, s. 148].

Müqayisə üçün deyək ki, bu tipli modellərə "Koroğlu" dəstəninin dilində tez-tez rast gəlinir.

Qıratın ayağını saxlaya bilmədi ki, bilmədi [12, s. 65].

Gecələr yata bilmirdi ki, bilmirdi [12, s. 77].

Dəstənin dilində də sintaktik frazeoloji konstruksiyalar eyni ilə müasir dildə olduğu kimi heç bir fəqli cəhət olmadan işlənmişdir.

Ümumiyyətlə, feili xəbərli sintaktik frazeoloji konstruksiyalar arasında inkar formalı feilin təkrarı ilə yaranmış konstruksiya modeli geniş yayılmışdır.

Təktərkibli sintaktik frazeoloji konstruksiyalara gəldikdə isə, onları aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Mübtədasız təktərkibli sintaktik frazeoloji konstruksiyalar;

2. Xəbərsiz təktərkibli sintaktik frazeoloji konstruksiyalar.

Mübtədasız təktərkibli sintaktik frazeoloji konstruksiyalar da, sadə təktərkibli cümlələrdə olduğu kimi öz növbəsində şəxssiz, qeyri-müəyyən şəxslər və ümumi şəxslər sintaktik frazeoloji konstruksiyalar kimi özünü göstərə bilir.

1. Şəxssiz sintaktik frazeoloji konstruksiyalar.

Mənə deyən gərək, nə olmuşdu, hara tələsirdin [7, s. 216].

"Mənə deyən gərək" konstruksiyası şəxssiz cümlə quruluşlu olub tamamlıq budaq cümləsinin baş cümləsi kimi funksionallaşmışdır.

Zübəydə bilməyən şəyə qurd düşər [6, s. 25].

Canlı danışq dilində bu ifadə çox işlənir. Hamının işinə müdaxilə edən, lazımsız yerə başqalarının hayatı ilə maraqlanan, mənfi mənada hər kəsdən və hər şeydən xəbəri olan insanlar haqqında deyilir. Xüsusi isim dəyişən komponentdir müvafiq şəxs əvəzlikləri, xüsusi isimlərlə situasiyaya uyğun tamamlanır.

Ay məşədi Molla əmi, öz aramızdır, amma bu kişinin kağızını mənnən yuxarı yazmışan [13, s. 159].

Bildiyimiz kimi xəbər şəxssiz cümlə xəbər əsasında formalaşan mübtədəsi olmayan və artırılması mümkün

⁵³ Bakı Slavyan Universiteti, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi sevinc.karimova1985@mail.ru

olmayan cümlələrdir. Bu nümunədə isə sintaktik frazeoloji konstruksiya “öz aramızdadır” ara cümlə funksiyasındadır. Görkəmli alim Ə. Abdullayev qeyd edir ki, belə cümlələrdə şəxs təsəvvürə gətirilmir və formal surətdə də olsa, cümləyə artırıla bilmir [1, s. 237].

Bu konstruksiyalarda müxtəlif şəxslərin adı çəkilsə də, haqlarında bəhs olunsa da, cümlədə konkret subyekt, iş görən yoxdur. Birinci konstruksiya “mənə” sözü dəyişən komponent olub, şəxslərə görə dəyişə və yerinə adlar artırıla bilər, lakin təhlil zamanı bir vahid kimi götürülür və buradakı mənə və ya digər əlavə oluna bilən fakultativ komponentlərin heç biri subyekt bildirmir, obyekt vəzifəsində çıxış edir.

İkinci nümunədə xüsusi isim fakultativ komponent sayılır, mətnəndə və məqsəddən asılı olaraq dəyişir. “Qurd düşər” – hərəkət, “şeyə” isə obyektdir (şərti). Sintaktik frazeoloji konstruksiya işlənən xüsusi isim – insan adı hələ bu cümlədə mübtədanın olması demək deyil. Fakultativ komponentin şəxs əvəzliyi və ya xüsusi isimlə ifadəsindən asılı olmayıaraq, “bilməyən” sözünü qoşularaq tərkib əmələ gətirir və şərti olaraq təyin kimi özünü göstərir. Əslində, isə bu cümlə bütövlükdə xəbər kimi təhlil olunur və şəxs cümlə sayılır.

Üçüncü nümunədə isə, ümumiyyətlə sintaktik frazeoloji konstruksiya III növ təyini söz birləşməsinin II tərəfi ilə ifadə olunmuşdur və bildiyimiz kimi, belə söz birləşmələri parçalanır, vahid cümlə üzvü olur. Burada III növ təyini söz birləşməsinin I tərəfi – “bizim” ixtisar olunmuş və “öz aramızdır” formasında müxtəlif hal və xəbər şəkilçisi qəbul edərək dilimizdə işlənməkdədir.

2. Qeyri-müəyyəyen şəxslə sintaktik frazeoloji konstruksiyalardır. Bu tip konstruksiyalarda şəxssiz cümlələrdən fərqli olaraq şəxs, iş görən var, sadəcə bu danışan ya məlum deyil, ya da həmin şəxsin kim olduğu müsbətlər üçün maraqlı deyil. Belə cümlələrdə əsasən baş verən hadisə, yaxud informasiya işi görəndən – subyektdən daha önemlidir.

İsgəndəri cəhənnəmə aparırlar, cəhənnəmə aparsınlar, gora aparsınlar. Dünən tutub qazamata bassayırlar, bugün iki gün olaydı [7, s. 444]

Mənə də azad oğlu Camal deyərlər [9, s. 83]

Burada deyiblər ki, çölüm özgəni yandırır, içərim özümü [10, s. 34].

Birinci nümunədə konkret adlar bəlli olmasa da, “qazamata basmaq” dedikdə qanunvericiliklə təyin olunmuş hüquqi şəxslər tərəfindən vəzifə borclarını yerinə yetirdikləri göz önünə gəlir. Doğrudur, müxtəlif tarixi dövrə bu işi icra edən şəxslər fərqli şəkildə adlandırılmışdır. İkinci və üçüncü nümunələrdə isə qeyri-müəyyəenlik daha geniş anlayışı əhatə edir, hətta bir kənd, el-oba nəzərdə tutulur. Bu baxımdan ümumi şəxslə cümləyə də çox bənzəyir. “Burda deyiblər” ifadəsi, “atalar demişkən”, “atalar yaxşı deyib” kimi ifadələri bize xatırladır, el sinağından çıxmış və daha böyük zaman kəsiyini və daha çox insanı – xalqı əhatə edir.

3. Ümumi şəxslə sintaktik frazeoloji konstruksiyalardır. Ümumi şəxslə sintaktik frazeoloji konstruksiyalarda, ümumi şəxslə cümlələrdə olduğu kimi, icraçı konkret bir şəxs deyil, bütün şəxslərdir. Buradakı informasiya, hadisə hamiya aid olan və hamı üçün nəzərdə tutulmuş fikirlərdir. “Ona görə də təktərkibli cümlənin bu növü əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən, aforizmlərdən, müxtəlif monolit cümlələrdən ibarət olur” [11, s. 187].

Qocalar da deyir ki, yeməyəsən, içməyəsən oturub yoldaş Akifin mühəzirələrinə qulaq asasan [9, s. 317].

Hərəsi bir yaraşıq idi, baxışları, işqları nəyə desən dəyərdi [2, s. 48].

Gəl indi Əhmədi ovut, görək necə ovudacaqsan [13, s. 88].

Hər üç nümunənin xəbəri formal baxımdan II şəxsin təkində olsa da, fikir ümumiyyə aid edilir. I nümunənin xəbəri feilin arzu şəklində, II-si xəber şəklində, III-sü isə əmr və xəber şəkillərindədir. Ümumi şəxslə sintaktik frazeoloji konstruksiyaların hər birində müxtəlif mənalar — nəsihət, arzu, təkid, təssüb, etiraz və s. kimi mənə çələrlər ifadə oluna bilər. Sintaktik frazeoloji konstruksiyalardan elələri də vardır ki, ilk baxışdan mübtədasız müəyyənen şəxslə cümlələrə bənzəsələr də, ifadə etdiyi mənaya görə ümumi şəxslə təktərkibli cümlə hesab edilməlidir.

Bu saat kimdi ölü evləndirən, dədəsi! Ay evləndirdin, ha! [2, s. 217]

Qov görmən necə qovursan! [3, s. 148]

Belə nümunələrdə cümləyə formal olaraq sən mübtədasını artırmaq olar, lakin əslində buna ehtiyac yoxdur. Cümlə onu tələb etmir, çünkü məzmunca onun iş görəni bütün şəxslərdədir. Əgər “sən” sözü cümləyə əlavə edilərsə, cümlə təktərkibli deyil, cütərkibli cümləyə çevrilər. Lakin göstərilən ümumi şəxslə təktərkibli sintaktik frazeoloji konstruksiyalarda “sən” əvəzliyinin formal olaraq belə artırılması mümkünəsdür. Müvafiq əsərlərdən seçilmiş sintaktik frazeoloji konstruksiyalardan konkret obyektdə ünvanlansa da, məzmunundakı ümumilik həmin obyektlərin simasında hamiya və ya əksəriyyətə şamil olunur. Göründüyü kimi, “Qov, görüm, necə qovursan”, “Ovut, görək necə ovudacaqsan” sintaktik frazeoloji konstruksiyaları eyni model əsasında yaranmışdır.

Feil + gör // görüm // görərik + necə + feil (təkrar). Sintaktik frazeoloji konstruksiyanın sabit komponentləri “görək”, “necə” ədatlardır, müəyyənen konkret variantlarda işlədir. Feillər dəyişkən komponentlərdir, nitq hissəsi baxımdan sabitdir, həmişə feillərlə əvəzlenir. Konstruksiyanın birinci feili həmişə əmr şəklində, ikinci təkrarlanan feili isə indiki, qəti və qeyri-qəti gələcək zamanlarda işlədir. Belə nəticəyə gəlmək olar ki, müvafiq modelli sintaktik frazeoloji konstruksiyalardan məzmun və quruluşa ümumi şəxslə sintaktik frazeoloji konstruksiya olur. Ümumiyyətlə, müqayisə üçün demək lazımdır ki, sadə cümlə quruluşlu təktərkibli sintaktik frazeoloji konstruksiyalardan ümumi şəxslə cümlələr üstünlük təşkil edir. Fikrimizə, bu da təsadüfi deyil. Xalqın ümumiləşdirilmiş etnikultur xüsusiyyətlərini əks etdiriyindən, məzmunca ifadə olunan fikir bir şəxsi deyil, xalqı, onun psixologiyasını, məsələlərə yanaşma tərzini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini əks etdirir.

4. Mübtəda əsasında formalanmış adlıq cümlə quruluşu sintaktik frazeoloji konstruksiyalardır

Adlıq cümlələr, adətən söz birləşmələri ilə ifadə olunur. Burada heç bir xəbərlik şəkilçisi iştirak etmir, predikativliyin morfoloji əlaməti olmur və ilk baxışdan cümləyə bənzəmir. Lakin intonasiya vasitəsilə zamanın,

məkanın, şəraitin, situasiyanın adı çəkilərək təsvir olunur və bitkinləşir. Doğrudur, sintaktik frazeoloji konstruksiyalar arasında adlıq cümlələrə az rast gəlinir və onları söz birləşməsi quruluşlu sintaktik frazeoloji konstruksiyalardan ayırmak çətin olur. Çünkü adlıq cümlələrdə nominativlik güclüdür. Sintaktik frazeoloji konstruksiyalar isə kommunikativ vahidlərdir.

Hər bir sintaktik frazeoloji konstruksiyalar kimi, adlıq cümlə strukturlu sintaktik frazeoloji konstruksiyalar da kontekstual yanaşma tələb edir. Bir adlıq cümlə strukturlu cümlə tam mənəni ifadə etməyə, fikrin əsas ideyasına əks etdirmək üçün yetərli olmur. Mətnindən kənardə bu kimi ifadələrin əsil mənasını anlamaq çətin olur. Oxucu, yaxud da dinişəyiçi mütləq şəkildə mətnə bələd olmalı, kontekstdən xəbərdar olmalıdır. Bu baxımdan sintaktik frazeoloji konstruksiyalar bu və ya digər dərəcədə məsəllərə bənzəyir. Məsəllərin arxasında da müəyyən bir mətn dayanır. Lakin məsəllərin bağlı olduğu köklər –əhvalat, hadisə dəyişmir. Məsəllər çox vaxt lətifələrdən doğan nəticəni, ideyanı əks etdirir, yaxud da hər hansı hadisəyə əsaslanır ki, bu dilin daşıyıcıları məsəli gördükdə hadisəni xatırlayırlar. Ancaq sintaktik frazeoloji konstruksiyaların ilk başlanğıcını haradan götürdüyü, nədən qaynaqlandığı məlum deyil. Çünkü sintaktik frazeoloji konstruksiyalar konkret bir hadisənin nəticəsindən daha çox əsrlələ formalaşan, millilik daşıyan fikrin ifadə formalarıdır. Sintaktik frazeoloji konstruksiyalarda isə bu “əhvalat” qaynaqlandıran mənbə mətnin semantik mühitinə müvafiq formalaşır.

Nə olub? Səndən çıxmayan iş? [8, s. 99]

Birinci nümunə geniş adlıq cümlələrə aiddir, belə ki, sintaktik frazeoloji konstruksiyaların tərkibində birinci hissə “səndən çıxmayan” feili sıfət tərkibi ilə ifadə olunmuş təyindir, ikinci hissə isə “iş” isimlə ifadə olunmuşdur. Birinci komponent “sən” əvəzlənəndir, insan adları ilə və eləcə də şəxs əvəzlikləri ilə əvəzlənə bilir.

Konkret olaraq, “səndən çıxmayan iş” sintaktik frazeoloji konstruksiyalar üzərində dayandıqda onu söyləyə bilerik ki, bu dil vahidinin söz birləşməsi yaxud cümlə olması ilk baxışdan mübahisəli görünə bilər. Belə ki, I növ təyini söz birləşməsi modelində qurulmuş bu birləşmənin I tərəfi feili sıfət tərkibi, ikinci tərəfi isə adlıq halli isimdir. Lakin bu kimi birləşmələri söz birləşməsi kimi qiymətləndirmək düzgün olmazdı. Doğrudur, I növ təyini söz birləşmələri geniş adlıq cümlələrin ifadə vasitəsidir. Lakin unutmaq olmaz ki, sintaktik frazeoloji konstruksiyalar dilimizin sintaktik və qrammatik mənə əlaqələri baxımdan təhlil olunmur. (Ümumiyyətlə, sintaktik frazeoloji konstruksiyaların “ifadə vasitələri” anlayışı nisbi götürülür). Biz sintaktik frazeoloji konstruksiyaları tərkibinə görə təhlil edərkən, sadəcə daimi və dəyişən komponentlərin ifadə vasitələrini aşdırır, qrammatik mənalarını əsas götürürük. Söz birləşmələri kommunikativlik xüsusiyyətini malik olmadığı halda, cümlə kommunikativ səciyyə daşıyır. “Səndən çıxmayan iş” sintaktik frazeoloji konstruksiyasında predikativliyin formal əlamətləri çıxış etməsə də, lakin informativ baxımdan cümləyə bərabərdir. Adətən, bu sintaktik frazeoloji konstruksiya o zaman istifadə edilir ki, danişan qarşı tərəfdən heç vaxt gözləmədiyi və onda qarşılaşmadığı qeyri-ənənəvi bir hərəkətin, davranışın şahidi olur, təəccübünü məhz bu şəkildə ifadə edir. Bu konstruksiyada təəccübə yanaşı, sual çaları da aydın şəkildə duyuılır.

ƏDƏBİYYAT SİYAHISI:

1. Abdullayev, Ə.Z. Müasir Azərbaycan dil. Sintaksis / Ə. Abdullayev, Y. Seyidov, A. Həsənov. IV hissə. – Bakı: Şərq-Qərb, – 2007. – 422 s.
2. Bayramov, B. S. Yazılımımız kitab / B. S. Bayramov. – Bakı: Yaziçı, – 1978. – 483 s.
3. Cabbarlı, C.Q. 1905-ci il / C.Q. Cabbarlı. – Bakı: [n.y.], – 1937. – 22 s.
4. Cabbarlı, C.Q. Əsərləri. [4 cilddə] / C.Q. Cabbarlı. – Bakı: Şərq-Qərb, – 2005. – c.3. – 368 s
5. Cəfərzadə, Ə.M. Vətənə qayğı / Ə.M. Cəfərzadə. – Bakı: Gənclik, – 1973. – 303 s.
6. Elçin. Povestlər / Elçin. – Bakı: Gənclik, – 1979. – 198 s.
7. Hüseyn, M. Sahar / M. Hüseyn. – Bakı: Gənclik, – 1989. – 616 səh.
8. Hüseyn, M. Yeraltı çaylar donıza axır / M. Hüseyn. – Bakı: Azərnəşr, – 1966. – 203 s.
9. İbrahimov, M.Ə. Əsərləri [10 cilddə] / M.Ə. İbrahimov. – Bakı: Yaziçı, – c.5. – 1980. – 337 s.
10. İbrahimov, M.Ə. Pyeslər / M.Ə. İbrahimov. – Bakı: Yaziçı, – 1981. – 373 s.
11. Kazimov, Q.S. Müasir Azərbaycan dil (Sintaksis) / Q.S. Kazimov. – Bakı: Azpoliqraf LTD nəşri, – 2004. – 496 s.
12. Koroğlu / mətni hazırl. tərt. ed.: İ. Abbaslı, B. Abdulla ; red. İ. Abbaslı. – Bakı: Lider, – 2005. – 552 s.
13. Məmmədquluzadə, C. Əsərləri. 4 cilddə / C. Məmmədquluzadə. – Bakı: Öndər Nəşriyyat, – 2004. – c.1. – 664 s. – 78
14. Rəhimov, S.H. Şəmo / S.H. Rəhimov. – Bakı, Azərnəşr, – 1931. – 62 s.

Açar sözlər: sadə cümlə, qeyri-müəyyən şəxslə cümlə, ümumi şəxslə cümlə, şəxsiz cümlə, adlıq cümlə

Ключевые слова: простое предложение, неопределённо – личные, обобщённые, безличные, назывные предложения

Keywords: Simple sentence, indefinite personal sentence, general personal sentence, impersonal sentence, nominal sentence

Синтактические фразеологические конструкции в структуре простого предложения

Резюме

На первый взгляд синтактические фразеологические конструкции отражают в себе модели предложений современного азербайджанского языка, но по функционально – стилистическим возможностям они требуют фразеологического подхода. По структурным свойствам их можно группировать на простые и сложные предложения.

В выбранных из художественной литературы образцах можно наблюдать синтактические фразеологические конструкции со структурой одночленного предложения. Естественно, что для этих единиц понятие члены предложения и формирование понятий на основе подлежащего и сказуемого носит относительный характер. Для исследования построения синтактических фразеологических единиц это группирование считается целенаправленным.

Syntactic phraseological constructions simple sentence structured

Summary

Firstly, syntactic phraseological constructions are language units that reflect the sentence model of modern Azerbaijani language, but they are requiring a phraseological approach according to their functional-stylistic capabilities. But according to their structural features, it is possible to group syntactic phraseological constructions according to simple and compound sentence structure and follow the structural types of simple sentences in them. Syntactic phraseological constructions to each of the one component sentence structures are existing in selected samples from artistic literature. Of course, the notion of a sentence's member, the notion of a simple sentence formed on the basis of a subject or predicative for these units can carry relative character. However, from the point of view of studying the structure and formation models of syntactic phraseological constructions, this grouping can be considered expedient.

RƏYÇİ: dos. S.Abbasova